

Orta əsrlərdə sehrbazlığın inkişaf yolları

Qorxmaz Əlilicanzada,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənat İnstitutunun böyük elmi işçisi
E-mail: a.alilicanzada@rambler.ru

Azərbaycan estrada sənətinin müxtəlif orjinal janrıları qədim dövrlərdən üzü bəri müyyən inkişaf yolu keçib. Xalq arasında höqabaz, gözbağlayıcı, şöbədəbəz, heyvan təlimçisi kimi şöhrət qazananlar, həmin şahəerin yaradıcıları və daşıyıcıları milli ənənələrə səykənərək sənəti günümüzə qədər gatırıb çatdırıblar. Digar sənət növlərinən fərqli olaraq yuxarıda adı çəkilən janrlarda məşq prosesi həm uzunmüddətli, həm də zəhmət tələb edən bir işdir. Qədim və müasir dövr ifaçılarının yaradıcılığını araşdırınib müqayisə edərək itirdiyimiz və qazandığımız möqamları, peşəkarlıq səviyyəsini, texniki imkanlarının nömrənin nümayişine effektiv təsirini, məkanın, şəraitin vacibliyini, musiqi tərtibatını, ifaçılıq əslublarını və digər cəhətləri elmi şəkildə müyyənənləşdirmişik.

Şərq və Qərb ölkələrinin ifaçıları bir-birindən çox fərqlənirlər. Qərbli səyyahlar Şərq məmləkətlərini gəzərkən gördükleri möcüzələri qələmə alanda öz heynanlıqlarını gizlətmirdilər. Belə ifaları heç bir Qərb ölkəsində görmədiklərini yazırdılar. Şərq mədəniyyətinin Qərbe böyük təsiri burada da aşkar görünür.

"Bütün ölkələrdə bu sənətin sahibləri vardı. İrəndən başqa Hindistanda da "şərlər" lər fəaliyyət göstərirdi. Şərlər, asasən, böyük şəhərlərdə olurdular. Sehrbazlar bir anda istənilən ağacı yoxdan yadırıb və onu gül dəstəsinə, meyvə ağacına döndərirdilər. Yumurtadan cüca çıxardı, yüzlərlə digar qəribə əməliyyatlar apardırlar.

Mister (misyo) Tavernier çox sadəliklə bəzi firıldaqların üstünü açmışdır: "Amma buna baxmayaq çox ustalıqla ifa edirdilər. İlkbəxişdən firıldaqçıları duyulurdu, amma tutmaq çətin idi. Iri bir dördbucaq, dairəvi kətan parçadan xeymə qururdular. Camaatdan bir az aralı sərri, fasla uyğun meyvə tumunu yera basdırıb çıxılayır və dualar oxuyurdular. Xeymanı bağlayırdılar. İçeri görünürdü. Sonra xeymanın ətrafında digar xırda sehrlərin nümayışı başlanırdı. Həmin işləri xeymə ilə camaatin arasındaki boşluqda görürdülər. Camaatin ifkri bir sehrbaza qarışında digəri gizləcək xeymanın içarısına girib tutu çıxardı, yerinə üstü yarpaqlı və meyvəli balaca diri ağac əkirdi. 15 dəqiqədən sonra xeymanın camaat olan tərəfini açırlar və həmi təəccüb edir. Kəməkçilər dualar oxuyur, əsas sehrbaz guya barmagı çətir, öz qanı ilə yuxarıdan aşağı meyvəni sulayır. Proses 2 saat arzında davam edir. Hər dəfə ağacı çıxırbı daha yekasını akrırlar. Vaxt arzında ağac guya uzanır və bir neçə meyvə gətirirdi. Sadə insanlar inanırdılar. İştədim xeyməyə arxadan yaxınlaşım baxım, imkan-

vermadılar. Ağac möcüzəni bir neçə ölkədə görmüşəm, demək olar ki, eyni qayda ilə keçirilir. Bəziləri sünü ağacları edirdilər. İran və Hindistan şərlərənən avropalılardan çox güclü idi. Usta peşəkarlardır" (1).

Çox təəssüf ki, Azərbaycan mədəniyyəti və incəsənatı fars və rus imperiyası dövründə İran adı altında tablib olunurdu. Maddi sərvətlərimiz muzeylərdə, elmi monoqrafiyalarda, internetdə fars, ermanı, ərəb və digər Şərqi xalqları adı altında tarixa hekk edilmişdir. Səyyahları, dünya alımları bizim sənət inciləri və sənətkarları İran adı ilə yəzib tarixlədirmişlər. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra öz mədəniyyəti və incəsənatına yiyə durmağa, onu bütün dünyaya tanıtmağa, tabliğina çalışıb. Əsrlər boyu yazılı yalanları isə ifşa edib haqqıqatı üzə çıxartmaq heç də asan iş deyil, bir o qədər də zaman talab edir. Azərbaycan alımlarının elmi əsərləri xarici dillərə tərcümə edilib, dünya kitabxanalarına, elm ocaqlarına yayılmışdır, buna isə külli miqdarda maddi vəsait tələb olunur. Ümid edir ki, arzularımız həyata keçiriləcək. Bu səbəbdəndir ki, Mister (misyo) Tavernier öz yazılarında Azərbaycan ifaçılarını İran adı altında təqdim edir.

Çox maraqlıdır, hər dövrde sehrbazlığı müxtəlif cür adlandıraqla münasibət bildiriblər. Avropana "Fokus", "İllüziya", "Manupulyasiya", Azərbaycanda müvafiq şəkildə "Hoqqa", "Gözbağlayıcı", "Sehr", "Şöbədəbəz", "Firıldaq" kimi qələmə verilər. Razlaşmaq lazımdır ki, bu sənətin özü yalan, aldatmaq üzərində qırulub. Lakin dərindən fikir versək, istisna halları çıxməq şartı ilə həmin yalandan, aldatmaq-dan tamaşaçıya heç bir zər yemədiyiñi görərik. Əksər hallarda tamaşaçılar heynar qalır, valeh olur, gülür, şəddan, bir müddət bu abhava ilə dolanır, yeri düşəndə gördüklerini müzakirə və mübahisə edirlər. Başqa sənətlər müqayisədə orjinal janrı nümayəndələri dünyadan hər yerində rahat çıxış edir, alçıqlarla qarşılınlırlar. Belə bir deyim var: "Elə sənət var ki, onun dili yoxdur". Yəni rəqs, sehr, heyvan təlimçisi, akrobat, jonglyor, ekvilibrist, kloun və bu kimi sənət sahibləri dünyadan hər yerində çıxış edərək təfsilatla, tərcüməyə ehtiyac duymurlar. Uşaqlan böyüyə kimi hamı bu növ ifaları başa düşüb qəbul edir, sevərək izləyir.

Xalq sehrbzələri şirin zarafatla "firıldaqçı" deyə səsləyirdi. "Şöbədəbəz" sözü dilimizə arəblərdən gəlmədi, farslar beləcə qəbul etdi, lakin bizimkiler "gözbağlayıcı", "hoqqabaz", "sehrbaz" kimi ifadələrə daha çox üstünlük verdilər. Bu sənətin tarixinin hara-

dan başlandığını demek çatındır; Misir, Cin kimi qadim tarixa malik dövlətlərin tarixçiləri onlara məxsusluğununu yazırlar. Lakin Şumer dövlətinin qadınlığını nəzərə alıb həmin incəsanat növünün oradan qaynaqlandığı ehtimalı da var. Tarixçilərimiz bu yolda çox işlər görməlidirlər. Torpaqlarımız yadəli işğalçıların hücumuna məruz qaldığından, demək olar, bütün tariximiz, mədəniyyətimiz haqqında dəliller da məhv edilib, an yaxşı haldə qoşu ölkələrin arxivlərində "yeddi qapı arxasında" gizlədir. Zaman gelər, üzə çıxar.

Seyid Əbü'l Qasim Əncəvi müəllifi olduğu "Bazihaye nəməyəsi" ("Nümayiş oyunları") kitabında şöbədəbazlıq haqqında bəzi məlumatlar verir: arəbcə "şəbəzə" sözündən əmələ gəlib. Dəğdəğə vəznindəndir. Lügəti mənası "hər hansı bir hadisəni qeyri-təbii, qeyri-həqiqi formada tamaşaçı öünüə çıxarmaq"dır. Digər mənası "batılı, yəni yalanı, haqq donunda xalqa göstərmək" deməkdir. Bu həm hoqqabazlıq, həm də sehrbazlıq ifaçılığının nümayisidir. "Şəbəzə-bəzə" – yalanların nümayisi. Dilimizdə belə bir deymə də var: "menim üçün şabədə aqma və ya şabədə qurma". Bu ifaçılara "Əbol - əcab" də deyərlər. "Əb" ərəbcə ata, "əcab" isə qaribəlik kimi mənalıdır. "Əbol-əcab" – qaribəliyin atası, yəni qaribəlik nümayış etdirən işin atası, alası mənasını verir. El arasında belə bir deymə var, "Filankas müğamatın atasıdır", "Fizikanın atası" və ya "gördüyü işin atasıdır" va s.

"Hicri-qəməri tarixi ilə IV əsrə (miladi IX əsr) Mənsur adlı bir sehrbaz olub. O qədər ustad ifaçı imiş ki, camaat ona "Əbol-əcab" ləqəbi verib. Farsca "Bol-əcab" də deyilərdi. Sonralar tədricən, camaat sənət adamlarını "Əbol-əcab" ləqəbi ilə adlandırdılar" (2). Müğamatda da "əbül-çəp" adlı bir şöba var, ola bilsin, "əbol-əcab" sözündən əmələ gəlib, bəlkə də "qaribəliyin ələsi" mənasını verir. Dilimizdə "əcəbdə" sözü var, yəni qaribədir. "Əcəb işdir", yəni qaribe idir.

Şəbədə-bazlar haqqında məlumat Dehxudanın "Əmsal bə hekəm" ("Məsəllər və hökmələr" – Q.ə.) adlı əsərində rast galırıq: "Şəbədə-bazlığı elə-bela oyun saymaq olmaz. İslamdan son-

rakı dövrlərdə onlar haqda az-çox məlumat vardi. Amma sənət fəaliyyətləri, istifadə etdikləri alətlərdən ətraflı yazılmayıb. Hətta İbn Nədümün siyahısında dua yazanlarla yanaşı, şəbədə-bazlar, sehrbazlar, hoqqa sahibləri, əfsanə ve tilsimlər haqda söz açılıb, adları yazılıb" (3). Mənəhin hər hansı bir sehr nömrəsinə peşəkarmasına hazırlamaqdır. İfaçı hər hansı bir sehr nömrəsinə peşəkarmasına hazırlamaq üçün aylarla tar tökü. Hər nömrənin öz ideyəsi, quruluşu, ərsaya gelməsi üçün istifadə olunan ləvazimat, o ləvazimatların hazırlanması, məşqlər, bir sözə, hamısı vaxt talab edir. O dövrə ifaçilar fitri istedadlarından bəhərlənməklə bahəm, ustad yanına gedər, dərs alardılar. Bu sənət çox məşq sevir, demək olar, har gün saatlarında məşq eləməlsən. Müsicici kimi bir həftə məşqden əzaqlıq formanın itirilməsi ilə nüfəclənir. Həmişə axtarışda olmalıdır. Ifanın məğzində aldatmaq olduğu üçün islam meydana gəldikdən sonra onu seytan əməli kimi qələmə verməyə başlıdılar.

Sehrbazlar heç vaxt öz sirlərinə özgərlərinə açmazlar, bu səbəbdən də onların iş prinsipləri, alətləri, sirləri barədə qədim dövrlərdə heç na yazılmayıb. "Torbaya beşaltı yurnuta qoyurlar. Camaatın arasından və bir nəfər könülli meydana dəvət olunur. Həmin şaxs torbanın içindəki yurnutaları tapdalayıb əzir. Açırlar, torbadan göyərcin, toyuq, cüca çıxır. Sonra başqa bir boş torbanı tamaşaçılar nümayış etdirir. Boş torbanı yera qoyub içindən müxtəlif mətbəx əşyaları çıxartmağa başlayır" (4). Sehrbazlıqda böyük ustalıq, cəldik, çəvklik gərəkdir. Belə bir estrada nömrəsinə hazırlamaq üçün ifaçı na qədər yüksək peşəkarlıqla malik olmalıdır. Dünyanın yarısını gəzmis Şarden belə ifalaları çox yerde gördüğünü yazardı. O, valehliyini gizlətmirdi. Müjasır sirk arenalarında fokus, illüziya ifaçıları işi effektlarından istifadə edirlər. Arenanın altında gizli qoyulur. Ifaçılar yardımçı üssüllardan bəhərlənilər nömrənin həm imkanlarını, həm də effektini artırırlar. Amma keçmişdə belə şərait yox idi. Əfsus ki, o dövrlərin ifaçılıq məktəbi illər keçidkə tarixa çevrilir. Həmin məktəbin davamlıları siyasi hadisələrin, müharibələrin, din xadimlərinin manfi tasırı ucbatından fəaliyyətlərini lazımi səviyyədə davam etdirə bilmədilər.

Bir sözlə, əsrlərlə qazanılmış, təkmilləşdirilmiş ifaçılıq məktəbi son yüzilliklərdə tənazzüla uğramışdır.

Səfəvilər zamanına qədər din xadimləri qadagaları öne çəkərək xalqı mərkələrdən əzaqlaşdırmağa çalışırdılar. Dövlətçiliyi, xalq üzərində hakimiyyəti möhkəmləndirmək üçün ruhanilərin xidmətindən xüsusişə yaralarındılar. Səfəvilər dövründə şahlar yaşlıları müəyyən məqamlarda yumasıldaraq xalqın şəhərinə özüne qaytarmağa çalışırdılar.

"Səfəvilər dövründə mərkəgirər və sənətçilərin icimai mövqeyi, həyat tərzi və mərkəgirliyin keyfiyyətindən kifayət qədər məlumatımız yoxdur. Mərkəgirər və aktyorlar, hətta Şah Tahmasib dövründə avamfaribilik (səde adamları tovlamaq – Q.ə.) və zöhd-fruştik (fərgənlənmək, lovgənlənmək – Q.ə.), öz yolunda idi. Şah bunlara tam qədəğə qoymasa da, qeyri-qanuni icaza vermirdi ki, mərkəgirər taşkil olunsun. Səfəvilər dövründə də mərkəgirər camaat tərəfindən çox sevildi" (5). Sehrbazlığın bir sənət kimi na vaxt yarandığını demək çatındır. Lakin yazılı mənbələrdən aydınlaşır ki, artıq orta əsrlərə qədər bir sənət kimi böyük inkişaf yolu keçərək formalılaşdırıb və təkmiil səviyyəyə çatıb.

Cox maraqlıdır, müşahidələrimizə asasən, Azərbaycanda son on illiklərdə peşəkarlıq səviyyəsi xeyli aşağı düşmüş, hatta man deyardım, özfəaliyyət səviyyəsinə enmişdir; səbab: sovetlər dövründə bu sahəyə, ümumilikdə sirk sənətinə diqqət və maddi yardımın ilbəl azalmasına. Bu sənət stımmuləşdirilmirdi, həm də məktəb yox idi ki, itirənləri qaytarıb müasir səviyyəyə qalxaraq yenidən tamaşaçı mehbəbbatı qazansınlar, dünya müstəvisinə çıxınlar.

Qədim və orta əsrlərdə mədəniyyət və incəsanət haqqında məlumatlara o dövr səyyahlarının əlyazmalarında rast gəlinir. Sovetlər dövründə arəb-fars dilini mükəmməl bilənlər çox idi, lakin onların xarici arxivlərdə araşdırılmalarına imkan verilmirdi. İndiki internet dövründə, informasiya bolluğunda mütəxəssislər, sənətşünaslar gərək belə məsələlərlə ciddi məşğıl olsunlar; məsələn, məşhur ərəb səyyahının "Səfərnameyi İbn Bətute" kitabında sehrbazlar barədə çoxlu məlumatlar var. İbn Bətuta Afrikalı arab idi. O, gənc yaşlarında öz ölkəsindən çıxaraq bütün Şərqi-Qəribi gəzib, sonda Makkəni ziyarət edib, 60 yaşına yaxın ocağına qayıtmışdır (2): "Çində səfərdə iken ugur amirlərinin bininə qonağı oldum. Əmir şəbədəbazə əmr verir ki, bir hoqqa nümayış etdirsin. Şəbədəbaz dairəvi taxta qabı bir neçə dəfa göye atır. Sonuncu dəfa aşyanı neçə atırsa, taxta gedir və bir dəha yərə qayıtmır. Həmin bu möcüzəyə matməttəl qalır. Sonra kəndrin ucunu düzünləyib göye atır. İp göydən sallanıb qalır. Sağırdına əmr edir ki, kəndrələr göye qalxıb taxta qabı yera endirsin. Sağırd kəndrələr yuxarı qalxıb gözən itir. Göydən, yəni yuxarıdan dava səsləri galır. Şəbədəbaz məcbur olub özü yuxarı qalxır. Bir azdan göydən növbə ilə sağırdın bədən hissələri, qolu, qıcı, başı, bədəni yera düşməyə başlıyır. Axırda ustad kəndrələr yera düşür. Şəbədəbaz Əmirlə bir-iki dəqiqə səhəbət etdikdən sonra baş əyib sağırdın qıcıq, qolunu, başını bədənəninə birləşdirməyə başlıyır. Hündürdən sehrli sözələr deyəndən sonra sağırdə yüngül tapik vurur. Sağırd aylıb tezaya qalxır. Ustad kəndrələr dərtib yera salır. Hər ikisi Əmirin qarşısında baş əyib gedir. Fokusun sonunda ürəyim tutdu, halim dayışdı. Tez dərman verib məni özümə getirdilər.

"Baba Camaloğlunun "Sureh" (kiçik, xoş avazxanə səslə, sərçə boyda bir quş – Q.ə.) quşu vardi, qəfəsə gəzdirəndi. Hər hansı bir tamaşaçıdan xırda pul alıb şart kəsərdi: pulu göye atırsan, quş pulu göydə tutsa, pul quşundu, tuta bilməsə, yera düşsə, sənə iki

Ertəsi gün Əmir başqa bir şöbadəbaza əmr verdi ki, mənə (İbn Bətutəya – Q.ə.) heç vaxt görmədiyim möcüzələr göstərsin. Şöbadəbəz bardaş qurub yera əyləşdi. Bir də gördüm, asta-asta yerdə aralanıb əyləşdiyi formada göyə qalxır. Gəlib birbaşa bizim bəsimiz üstündə dayandı. Mən yenə qorxudan yera yixildim. Aylında gördüm yənə şöbadəbəz göydə əyləşib. Digər bir dostu çantasından ayaqqabı çıxırdı yera çırpdı. Ayaqqabı yera dəyib yuxarı qalxdı, gedib göydə əyləşən boynundan eli bil tapık vurdu. Əmir mənə dedi ki, qorxuram dəli olarsın, yoxsa başqa heyranediciliş işlər də göstərəndilər" (6). Cox heyif, İbn Bətutənin əsəbləri möhkəm olsayıdı, bizi də ovrūn sehrbazlarının möcüzələri haqda geniş məlumat alardıq. Görün bir çıxıda neçə-neçə möcüza. Bunun hər biri ağlasırmaz estrada nömrəsidir. Səyyahın canlı şəhidlik elədiyi sahnələr ondan xəber verir ki, orta əsrlərdə orijinal janr növləri yüksək peşəkarlıq səviyyəsində olub. Həmin möhtəşəm janr növlərindən dəyişilmiş formada da olsa, bu günümüza də gəlib çatanlar var. Devid Kopperfield buna bənzər nömrələrini yada salaq. Həvəda uçmaq, insani mişarla iki yera bölmək (bu, bütün sehrbazların programına salınıb) – görünən sənət na qədər itirib.

Şöbadəbzələr bazən mərkəgirər də adlandırdırlar. Mərəka müsəris estradada şən anımlanıb verir. O dövrə bir və ya bir neçə nəfər meydanda mərəka qura bilərdi. Şöbadəbzələr mərəkələrini yaradıb geniş tamaşaçı kütüslə toplamağı bacarırlırdı.

"900-cü ilədən İraqın Kerkük vilayətindən Baba Camaloğlu adlı bir şəxs başına 1000 nəfər yaxın adam toplayıb mərəka qurardı. Bir yekə keçisi vardi, rangı da gəmgöy, uzun saqqalı yera çatırdı. Keçini meydandan kənarə aparıb bir ağaca bağlayıb camaata müraciət edərdi: – "Aranzdan bir nəfər üzüyünü çıxardıb başqasına ver sin, o da gizlətsin. Mən keçimlə üzümü döndərirəm, elə edin, biz görməyək".

Üzük gizlədildikdən sonra keçili meydana qayıdır. Keçinin quşağına deyirdi ki, get, üzük kimdədirə, o adamı tap. Keçi başlayırdı camaati iyləmaya. Qısa bir müddətdən sonra üzük gizlədən tapırdı. Bu proses bir neçə dəfa takrarlanırdı. Hər dəfa da keçi üzüy təpərdi. Sonra keçiya deyirdi: "Məhamməd xatir camaat arasında Məhamməd adlı kim varsa, onu bizə göstər". Keçi o adda adamı göstərdi. Müxtəlif müqaddəs adlar deyərdi, keçi də tapardı" (7). Adından məlumdur ki, Baba Camaloğlu milliyətçə kerkükdür. Kerkükler de türkün bir qoludur və dənisiq dili bizişmə, demək olar, eynidir. O dövrə şöbadəbzələr şəhərləri, kəndləri gəzərək həm sənətlərini nümayış etdirir, həmdə pul qazanardılar. Cox guman, Baba Azərbaycana da səfər edib, eks halda Seyid Əbü'l Qasim bunu öz kitabına salmadı. Həmin ifa isə heyvan təlimçiliyinə aiddir. Adətən bilirik ki, itlərdə əşya axtarıb tapmaq xüsusiyyəti var. Keçidə belə bir xüsusiyyət birinci dəfədir rast gəlirəm. Tətalim keçidə belə bir hissəyyət var ki, iyə vəsaitələ hər hansı bir aşyanı tapa bilir. Amma keçinin 1000 nəfər arasında müqaddəs adları olan insanları tapması lap heyranedicidi. Bu, tələmçinin aqılmaşın sırrıdır.

"Baba Camaloğlunun "Sureh" (kiçik, xoş avazxanə səslə, sərçə boyda bir quş – Q.ə.) quşu vardi, qəfəsə gəzdirəndi. Hər hansı bir tamaşaçıdan xırda pul alıb şart kəsərdi: pulu göye atırsan, quş pulu göydə tutsa, pul quşundu, tuta bilməsə, yera düşsə, sənə iki



o qədər pul veracayəm. 30 dəfə də pulu göyə atsaydır, quş onu tutub öz qəfəsinə salard" (8). Quş təlimçiliyi mürakkab bir peşədir. Müasir sirk proqramlarında təlimçilər iri tutuquşuları, göyərçinləri təlim edərək müxtalif estrada nömrələri hazırlayırlar. Müqayisə etsək, görərk ki, nömrənin məzmunu dövrün tələbəsinə görədir. İndi tutuquşu və göyərçinlərlə nümayiş olunan nömrələr o dövrə məraqsız görünərdi. İfaçının əsas məqsədlərindən biri tamaşaçılardan pul qazanmaqdır. Müasir dövrədə bu məsələ ikinci plana keçir, əsas məqsəd peşəkar nömrə nümayişi idir. Baba Camaloğlu şüreh quşunu göyə tullanmış pulu tutmağa öyrədirərək çatın bir təlim prosesi keçib. Adətən, it hər hansı uzağa tullanmış taxta parçasını, yaxud digər əşyani qaçıb getirir, bu, bir refleksdir. Amma quşa bu vərdisi öyrətmək müşkül masaladır.

"Baba Camaloğlu Çəməndər adlı eşşayını qəşəng bəzəyib üzüna rübənd salmışdı. Sorusunda, rübəndi heyvanın gözlerinin gözə gəlməməsi ilə alaqlandırıldı. Sonra çahargah üstündə bir mahni oxuyardı. Eşşək mahni sədaları altında qarışa hərakətlər edib ritimlə rəqse başlırdı. Camaat hem gülər, ham də heyran qalardı. Eşşaya deyardı: "Bir nəfər qoca, eybəcər, qara zindiq arvar sənə vurulub. Sənə su avazına güləb, arpa əvezinə püsta, badam içi, qənd verəcək. Sənə yük vurmayaçaq, ağac kölgəsində yatırıdaq, hər gün çımdırıb sığallayacaq, əvvəzində bir arzusun var: belinə minib hamama getmək istəyir". Eşşək bu sözdən sonra titrəməyə başlıyır, həli dəyişir, huş-

nu itirib yərə yixılır, ayldanda sağa-sola fırınlağın ağınyar. Baba ağla-yıl nöha oxuyur va deyir: "Sənə başqa xəbərim də var, bir azazıl kişi sənə Muxtar dağından yekə daşlar yükləyib gecə-gündüz daşıtdıra-caq, olmayan zülmü verəcək. Hə, neca, razısan?" Eşşək dik qalxıb, oynayıb şilləq atmaga başlayır" (9). Fikir versək, o dövrün təlimçiləri heyvanları sadə hərlədi, firtadıb, çəpar üstündən atdadırmırlar. Onlar estrada nömrəsini müəyyən bir süjet xətti ilə qururlar, yumor və satira qatırlar ki, tamaşaçı darixmasın. Bundan elava, nömrə yad-daqlan olur, tamaşaçılar uzun müddət xatırıylıb güllür, təkrarən əhvalları müsbətə doğru dayışır. Eşşək sirk nömrəsi nadir hallarda baş tutur. Təlimçilər çox vaxt atalarla, itlərlə, quşlarla, aylarla, şir, paləng, bəbirlə çalışırlar. XX əsrda su heyvanları ilə də maraqlı nömrələr hazırlamağa nail olmuşlar. Canavarla, qartalla, eşşəkla nadir hallarda çalışırlar. Amma orta əsrlərdə təlimçilər bu heyvanların təlimi ilə məşğulluqla müəyyən nüaliyyətlər qazanıblar. Özbək məzəhəkcisi Renat Qulamov və həmyeriləri Yunus və Yusif Ağayev qardaşları Əkrəm Yusifov məzəli nömrələr hazırlayırdılar. Yunus və Yusif Ağayev qardaşları, biri Bəhlul Dananda, digəri isə Molla Nəsrəddin obrazlarında maneja çıxırdılar. Onlar eşşaya kitab oxutdurur, hesab dərsi keçirdilər. 1945-ci ildə "Azərbaycan toyu" adlı program hazırlanırdı. Bu program bir çox ölkələrdə müvəffəqiyyətli çıxışlar etmişlər.♦

Ədəbiyyat:

1. "Bazihaye nəməyəsi" ("Nümayiş oyunları" – Q.Ə.), Seyid Əbü'l Qasim Əncəvi Şirazi, I çap, 1352 h.Ş. Müəssisəye Entəsarət Əmir Kəbir. Tehran.
2. "Şarden səyahətnaməsi". Məhəmməd Abbasi, IV jurnal. 2-ci çap. Əmir Kəbir naşr müəssisəsi. Tehran 1350-1972 üm. s.201 1390-2012 Mart 21-i 1391 1979-2532.
3. "Bərresihaye tarix" ("Tarixi araşdırımlar" – Q.Ə.), jurnal, 7-ci il, N 1, silsilə N 38, Seyid Əbü'l Qasim Əncəvi Şirazi, 1352 h.Ş. Müəssisəye Entəsarət Əmir Kəbir. Tehran. s.595
4. "Tehranın ictimai tarixi, XIII əsr". Çəfər Şəhri, I cild. Tehran. "Rəsa" mədəni xidmətlər müəssisəsi. 6 cild. 3-cü çap, 1378 üm. səh. 622.

Резюме

Основное содержание темы: различные виды оригинального жанра эстрадного наследия Азербайджана с древних времен и до наших дней проходили определенные пути развития. Получившие народное признание, трюкачи, иллюзионисты, дрессировщики пройдя тернистый путь, опираясь на национальные традиции дожили наших времен. В отличии от других видов искусства, процесс подготовки вышеперечисленных видов жанра более длительны и требуют большого труда. Исследовав творчество древних и современных исполнителей, мы обнаружили потерянные и приобретенные факты, профессиональный уровень, эффективное действие технических возможностей на исполнение номера, места, важность условий, влияние музыкального оформления, методы исполнения и другие факторы.

Ключевые слова: эстрада, цирк, шутки, дрессировщик, иллюзия.

Summary

The main content of the theme: Different kinds of original genre of Estrada in Azerbaijan from ancient times to present day underwent certain development path. Acrobats, magicians, trainers received national recognition, passed the thorny path, based on national traditions have reached our times. Unlike other forms of art, the process of preparation of above mentioned types of the genre are more durable and require more labor. Investigating the work of ancient and modern artists, during comparison we have identified lost and acquired facts, professional level, and effective impact of technical capabilities on artist's performance, place, and importance of conditions, impact of musical design, methods of performance and other factors.

Key words: Estrada, circus, jokes, animal trainer, illusion.